

İQTİSADİYYAT

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

Biz Azərbaycanca pambıqçılığı bərpa etmişik və gələcək illərdə ancaq inkişaf yolu ilə gedəcəyik

Martın 28-də Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə iştirak etmişdir.

Dövlətimizin başçısı müşavirədə giriş nitqi söyləmişdir. O, demişdir: - Biz bugünkü müşavirədə ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı məsələləri müzakirə edəcəyik. Bildiyiniz kimi, pambıqçılığın inkişafı Azərbaycanca prioritet sahə sayılır. Bu il ən çox pambıq tədarükü Saatlı rayonunda gözlənilir. Pambıqçılığın rayonun inkişafına çox böyük xeyri var. Eyni zamanda, biz pambıqçılıqla məşğul olan bütün rayonlarda sürətli inkişafı görürük.

Əvvəlki illərdə Saatlı rayonunun inkişafı ilə bağlı çox böyük işlər görülmüştür. Rayonun infrastrukturunu tamamilə yenidən qurulubdur. Elektrik enerjisi ilə təminat böyük dərəcədə yaxşılaşıb. Bu gün açılışında iştirak etdiyim yeni yarımstansiyanın fəaliyyəti həm əhaliyə, həm də bütün təsərrüfatlara fasiləsiz elektrik enerjisi verməklə, əlbəttə ki, böyük bir inkişafa yol açır. Eyni zamanda, Saatlı rayonunun su problemləri də həll olunur. Uzun illər ərzində əhali bu probleməndən əziyyət çəkirdi. Şəhərin cəmi 30 faizi su ilə təmin olunurdu, özü də gündə 2-3 saat. İndi isə fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir.

Mənə verilən məlumata görə, qazlaşdırma 80 faizə çatıb və əminəm ki, yaxın gələcəkdə Saatlıda bir dənə də yaşayış məntəqəsi qazsız olmayacaq. Saatlı rayonunun demək olar ki, bütün kənd yolları əsaslı təmir edilir, tikilir. Əvvəlki illərdə bir neçə önəmli kənd yolu layihəsi icra edilmişdir. Birinin açılışını bu gün etdik. Bir neçə kəndi birləşdirən daha bir kənd yolu layihəsi var ki, o da yaxın zamanlarda icra ediləcək və əhalinin istifadəsinə veriləcək.

Prezident sosial obyektlərin tikintisindən danışıraq demişdir ki, vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla icra edilir və ölkəmizdə yeni reallıqlar yaradıb. Nəzərə alsaq ki, regionların sosial-iqtisadi inkişafına dair artıq bir neçə Dövlət proqramı icra edilib, görürük ki, bu proqramların çox böyük əhəmiyyəti var. İnfrastruktur layihələri icra olunan sonra biznes üçün daha da yaxşı şərait yaradıldı. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl siyasət aparır, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, yeni ixrac bazarlarının aşıdılması və o bazarlara çıxmağımız ölkəmizin hərtərəfli inkişafına gətirib çıxarır.

Biz fəaliyyətimizi gələcəkdə də uğurla davam etdirəcəyik. Qeyri-neft sektorunun inkişafı prio-



ritet sahədir, xüsusilə indiki şəraitdə ki, neftin qiyməti dünya bazarlarında kəskin şəkildə aşağı düşüb. Biz indi qeyri-neft sektorunun inkişafına həm daha çox fikir verəcəyik, həm də ki, daha da fəal iş aparılacaqdır. Dövlət başçısı Azərbaycanda pambıqçılığın qədim ənənələrə malik olduğunu bildirmiş, qeyd etmişdir ki, əsrlərboyu xalqımız pambıqçılıqla məşğul olubdur. O, demişdir ki, pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. Əgər biz statistikaya nəzər salsaq görürük ki, Ulu Öndərin dövründə Azərbaycanda pambıq tədarükü bir neçə dəfə artıb. 1980-ci illərin əvvəllərində 800 min ton–1 milyon tona qədər pambıq tədarükü edilirdi.

Bu, əlbəttə ki, respublikanın inkişafına səbəb olmuşdur. Məşğulluq yüksək səviyyədə təmin edilirdi. Pambıqçılıqla məşğul olan zəhmətkeşlər öz həyat şəraitini böyük dərəcədə yaxşılaşdırmışdılar. Kəndlərimiz abadlaşdı, o vaxt Azərbaycana böyük investisiya cəlb olundu. Əlbəttə, biz o vaxt müstəqil dövlət deyildik və Azərbaycan xalqı onu da unutmamalıdır ki, Sovet İttifaqının tərkibində Azərbaycan iki respublikadan biri olmuşdur ki, öz tələbatını özü ödəyirdi, eyni zamanda, ümumittifaq büdcəsinə də töhfə verirdi. Qalan 13 respublika dotasiya ilə işləyirdi. Əfsuslar olsun ki, Ulu Öndər Azərbaycandan Moskvaya gedəndən sonra bütün sahələrdə olduğu kimi, biz pambıqçılıqda da tənəzzüllə qarşılaşdıq. İldən-ildə diqqət azalırdı, ildən-ildə pambıq sahələri kiçilirdi və bu proses əfsuslar olsun ki, son illərə qədər davam edirdi.

Ancaq 1993-cü ildən sonra Ulu Öndərin rəhbərliyi ilə vəziyyət sabitləşməyə başladı. Əgər statistik göstəricilərə nəzər salsaq görürük ki, 1996-cı ildən sonra artıq Azərbaycanda hər il iqtisadi inkişaf başlamışdır.

Hesab edirəm ki, bu gün pambıq-

çılığın inkişafı artıq reallıqdır və 2016-cı il dönüşü il olmuşdur. 2015-ci il demək olar ki, bizim müasir tariximizdə pambıqçılıqda ən pis il olmuşdur, 18 min hektardan cəmi 35 min ton pambıq tədarükü edilmişdir. Keçən il qısa müddət ərzində, - düzdür, bir qədər vaxt itirdik, - bütün gücləri səfərbər edərək biz dönüş yarada bildik. Çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, imkan daxilində meliorasiya işləri aparıldı. Keçən il biz 51 min hektarda pambıq ekmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür. Yəni, bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur.

Ancaq bu il biz daha da ciddi hazırlaşmışıq. Bu il bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilmişdir. İlk növbədə, biz özümüzü texnika ilə təmin etməli idik və bunu etdik. Keçən il və bu il Azərbaycana minlərlə yeni texnika gətirilib. Keçən il 100-ə yaxın pambıqçıqan kombayn gətirilmişdir. Bu il 200-dən çox müasir kombayn sifariş edilib.


Meliorasiya işləri uğurla aparılıb. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti, eyni zamanda, yerli icra orqanları bu işlərdə fəal iştirak edirlər. Biz meliorativ tədbirləri genişləndirərək dövrüyyəyə yeni əkin sahələrini əlavə etdik. Hesab edirəm ki, bütün bu kompleks tədbirlər nəticəsində bu il rekord nəticə gözlənilir. Biz əkin sahələrini böyük dərəcədə genişləndirdik. Son məlumata görə, bu il 136 min hektarda pambığın səpini gözlənilir və orta məhsuldarlıq 20 sentner səviyyəsində olmalıdır. Keçən illə müqayisədə bu, artım deməkdir. Ancaq biz və pambıqçılar bunu yaxşı bilir ki, bu, bizi qane edə bilməz. Sovet vaxtı məhsuldarlıq daha da böyük idi. Nəzərə alsaq ki, bu gün biz həm müasir texnika alırıq, həm bütün digər tədbirləri ən yüksək səviyyədə görürük, əlbəttə, gələcək illərdə məhsuldarlıq daha da artmalıdır.

Pambıqçılığın ölkə iqtisadiyyatına

çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birləşməsinə satılır. Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Dövlət, əlbəttə ki, öz tədbirlərini görür. İlin əvvəlindən ancaq icti-

mai işlərə 40 mindən çox vətəndaş cəlb edilmişdir, 40 mindən çox yeni iş yeri ancaq dövlət sektorunda yaradılmışdır. Dövlət şirkətlərində, dövlət qurumlarında, yerli icra orqanlarında 40 mindən çox vətəndaş artıq işlə təmin edilib. Azərbaycanda dövlət həmişə sahibkarlara kömək göstərir. Bu kö-

mək və yardım müxtəlif sahələrdə özünü büruzə verir. Əlbəttə ki, ilk növbədə, mənim siyasi dəstəyim xüsusi əhəmiyyət daşıyır. Mən hər il dəfələrlə sahibkarlarla görüşürəm, çalışıram ki, onların problemləri həll olunsun və onlar da ölkə iqtisadiyyatına daha böyük həvəslə yatırım, yəni, sərmayə



Bioloji Təbabət
xəstəliyi deyil,
xəstəni müalicə edir !

Niyə məhz Bioloji Təbabət ?

Bioloji Təbabət öz müalicə prinsipini xəstə orqanizmin biotənziqləyici imkanlarını səfərbər etməklə, süni-kimyəvi vasitələrdən istifadə etmədən xüsusi üsullar üzərində qurmuşdur.

● DİAQNOSTİKA

- ☑ Qaranlıq sahəli mikroskopiya
- ☑ Rentgen
- ☑ USM
- ☑ Rəngli-doppler
- ☑ Endoskopiya
- ☑ EKQ (elektrokardiografiya)
- ☑ Exo-KQ
- ☑ EEQ (elektroensefaloqrafiya)
- ☑ Densitometriya
- ☑ KT (kompüter tomoqramma)
- ☑ Elektromiografiya
- ☑ BRT (biorezonans terapiya)

● TERAPİYA

- ☑ Allerqologiya
- ☑ Dermatologiya
- ☑ Endokrinologiya
- ☑ Kardiologiya
- ☑ Nevrologiya
- ☑ Qastroenterologiya
- ☑ Urologiya
- ☑ Andrologiya
- ☑ Oftalmologiya
- ☑ Vertebrologiya

● LABORATORİYA

- ☑ Klinik analizlər
- ☑ Biokimyəvi analizlər
- ☑ Hormonların təyini
- ☑ İmmunoloji analizlər
- ☑ Mikrobioloji analizlər
- ☑ Onkomarkerlərin təyini
- ☑ PZR müayinələr
- ☑ Genetik analizlər (AFGEN laboratoriya)



Ünvan: Bakı şəhəri, 3-cü mkr.,
Pişavari küç., 110 (Cavadxan küç 24),
Memar Əcəmi metrosunun yaxınlığında

f /bioloji.tababat
www.btk.az

(012)(050) 430 89 89
(055)(070)

qoysunlar. Eyni zamanda, sahibkarlara böyük maliyyə dəstəyi göstərilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Bu kreditlər hesabına on minlərlə yeni iş yeri, yüzlərlə, minlərlə yeni müəssisə yaradılıbdır və bir sözlə, ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar açılbır. Məhz bunun nəticəsində bu ilin ilk iki ayında qeyri-neft sənayemiz 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artmışdır. Bu, iqtisadiyyatın real sektorunun - qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafının göstəriciləridir. Bunu beynəlxalq mötəbər qurumlar da qeyd edir. Onların arasında xüsusilə Davos Ümumdünya İqtisadi Forumu ən mötəbər dünya forumudur və onun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında öz rəqəbatqabiliyyətiyinə görə 37-ci yerdədir. Dünyada 200-dən çox ölkə var. Bax, biz bu parametmə görə 37-ci yerdəyik. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bundan əlavə, biz keçən ilə nisbətən 3 pillə yuxarı qalxmışıq. Əlbəttə ki, bu, bizim işimizə verilən yüksək qiymətdir və bizi sevindirir. Ancaq əsas məsələ ölkəmizdə gedən proseslərdir və bu proseslər müsbət istiqamətdə gedir.

Növbəti illərdə əsas vəzifələrdən biri qeyri-neft məhsulları ixracının artırılmasıdır. Çünki neft-qaz sahəsində hər şey müsbət istiqamətdə gedir. Bizim böyük “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bu da tarixi layihədir. Ancaq bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaqdır. Bax, bunu etmək üçün kənd təsərrüfatının ənənəvi sahələri inkişaf etməlidir. Burada təkcə pambıqçılıqdan söhbət getmir. Biz keçən il tütünçülükdə də, baramaçılıqda da ciddi dönüş yarada bilmişik. Tütün istehsalı artır. Biz artıq quru tütünün ixracı ilə də ciddi məşğuluq, kontraktlar imzalanıbdır. Üzümcülüyn inkişafı sürətlə gedir, şərab məhsullarının ixracı da artmalındır və artıq artır. Baramaçılıq sürətlə inkişaf edir. Əgər 2015-ci ildə cəmi 200 ki-loqramdan bir qədər çox barama tədarük olunubsa, keçən il bu, 70 tona çatıbdr, bu il daha da yüksək rəqəm olacaq. Şəki ipək kombinatının işi bərpa edilib. Orada da subsidiyalar verilir. Tütünçülükdə də subsidiya verilir. İndi şəkər çuğundurunun kütləvi əkinə başlanıb. Bu, bizə çox lazımdır. Çünki bizim şəkər zavodumuz daha çox xaricdən gələn xammalla işləyir. Biz daha çox yerli xammal təmin etməliyik. Bu da məşğulluq və ixrac potensialı deməkdir. Ona görə qeyri-neft məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı bizim üçün indiki inkişaf mərhələmizdə əsas vəzifədir.

Biz bir neçə ölkədə artıq ticarət evləri yadıırıq. “Made in Azerbaijan” brendi artıq dünyaya yayılıbdır. İndi bütün siyasi təmaslarda, həmkarlarımızla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan

məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır. Bir sözlə, artıq keçən il ərzində pambıqçılıqda əldə edilən müsbət təcrübə gələcəyə nikbinliklə baxmaq üçün böyük əsas verir. Bugünkü müşavirədə pambıqçılığın inkişafı ilə bağlı önəmli məsələlər müzakirə ediləcək. Əminəm ki, bu gün start verdiyimiz səpin kampaniyası uğurla başa çatacaq və biz bol məhsul əldə edəcəyik.

Sonra Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, “Gilan Holding”-in Gilan kənd təsərrüfatı qrupunun pambıqçılıq üzrə müşaviri Bəhruz Camalov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vəqif Abdullayev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “ÇTS Aqro” MMC-nin baş direktor əvəzi Arif İbrahimov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədov çıxış etmişlər.

Prezident İlham Əliyevin yekun nitqindən:

-Bu il 22 rayonda pambıq əkiləcək. Mənə verilən son məlumata görə, əkin sahələri 136 min hektar olacaq. Rayonlar üzrə hektarların həcmi aşağıdakı kimidir. Mən istəyirəm bu rəqəmləri səsləndirim. Həm bunu ictimaiyyət, həm də zəhmətkeşlər bilsinlər ki, burada işləmək üçün çox böyük imkanlar yaranıb.

Ağcabədi rayonunda 8 min 800, Ağdamda 3 min, Ağdaşda 3 min, Ağsuda 2500, Beyləqanda 8 min 500, Bərdədə 8 min 500, Biləsuvar da 11 min, Cəlilabadda 500, Füzulidə 2 min, Goranboyda 5 min, Hacıqabulda 1200, İmişlidə 18 min, Kürdəmirdə 4 min, Neftçalada 10 min, Saatlıda 17 min 100, Sabirabadda 15 min, Salyanda 7 min, Samuxda 30, Tərtərdə 3 min, Ucar da 2500, Yevlaxda 2 minə yaxın, Zərdabda 3100 hektarda pambıq əkiləcək. Bu, yaxşı göstəricidir, keçən illə müqayisədə təxminən 3 dəfə çoxdur. Biz əlbəttə, çalışmalıyıq ki, növbəti illər üçün əkin sahələrini genişləndirək.

Orta məhsuldarlıq 20 sentner ətrafında gözlənilir. Əlbəttə ki, çox da ola bilər, az da. Məsəl üçün keçən il 17 sentner olub. Ancaq keçən il, əlbəttə ki, biz bir qədər vaxt itirdik. Eyni zamanda, hava şəraiti imkan vermədi. Burada qeyd olundu ki, həтта yanvar ayında pambıq yığılırdı. Ancaq kütləvi surətdə yığım dekabr ayına qədər davam edirdi. Bu il əlbəttə ki, bütün işlər vaxtında görülməlidir. Bütün hazırlıq işləri vaxtında və əsaslı görüldü. Səpinə artıq bu gün start verildi və yığım da əlbəttə ki, vaxtında aparılmalıdır. Əgər biz hektardan orta hesabla 20 sentner götürsək, bu, 270 min ton pambıq tədarükü deməkdir. Biz itkiləri həm tarlalarda, həm də ki, yollarda minimuma endirməliyik. Pambıq sahələrinə gedən

yollar əsaslı təmir edilir. Ümumiyyətlə, ölkəmizdə kənd yollarının təmiri və tikintisi, yeni yolların salınması geniş vüsət alıb. Biz son illər ərzində bir çox layihələr həyata keçirmişik. Təkcə bu il 40-dan çox layihə icra edilir və bu layihələr yüzlərlə kəndi birləşdirən layihələrdir. Qəbul məntəqələrində və pambıqtəmizləmə zavodlarında fasiləsiz elektrik enerjisi təmin edilməlidir. Eyni zamanda, nasos stansiyalarına da fasiləsiz enerji verilməlidir. Bu gün Saatlıda açılışında iştirak etdiyim yeni yarımstansiyanın təmsalında biz yeniləşən enerji təsərrüfatını görürük. Bütün bölgələrdə yarımstansiyalar tikilir, yeni xətlər çəkilir, dirəklər dəyiş-



dirilir. Bir sözlə, fasiləsiz elektrik enerjisi həm əhaliyə, eyni zamanda, iqtisadiyyata lazımdır. Əkin sahələrinin genişlənməsini nəzərə alsaq, bu il pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunur və olunacaq. Keçən il bu rəqəm 64 min idi. Yəni, burada da iş üçün 3 dəfədən çox imkanlar yaranıb. Bu, əlbəttə ki, məşğulluğun artırılmasına, işsizliyin azalmasına gətirib çıxaracaq. İşləmək istəyən vətəndaşlar özləri üçün iş tapa biləcəklər. Mən artıq qeyd etdim ki, keçən il pambığın qiyməti 9 qəpik artırıldı, 10 qəpik də subsidiya verilir. Bu, bir daha göstərir ki, dövlət bu sahəyə çox böyük əhəmiyyət verir. Eyni zamanda, onu göstərir ki, dövlət, ümumiyyətlə, fermerlərə öz dəstəyini əsirgəmir. Hesab edirəm ki, fermerlərimiz üçün yaradılmış şərait heç bir başqa ölkədə yoxdur. Güzəştli şərtlərlə gübrələr verilir. Fermerlər gübrənin qiymətinin cəmi 30 faizini ödəyirlər. Güzəştli şərtlərlə yanacaq və kreditlər verilir. Mən artıq qeyd etdim ki, iqtisadiyyatın real sektoruna 2 milyard manat ən aşağı faizlə kreditlər verilir, kənd yolları, magistral yollar salınır. Yəni, bütün bu inf-

rastruktur layihələri, bütün bunlar dövlət tərəfindən göstərilən dəstək və böyük maliyyə dəstəyidir. Bu il ancaq pambıq becərən 22 rayonda 200 min yeni iş yeri açılıb və növbəti illərdə bu rəqəm daha da artacaq. Kadr hazırlığı məsələləri böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, növbəti illərdə peşə hazırlığı Azərbaycanda geniş vüsət almalıdır və buna böyük ehtiyac var. Peşə məktəblərinin yaradılması prosesi gedir, daha da sürətlə getməlidir. Bu proses iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır. Ona görə peşə hazırlığı buna uyğun şəkildə aparılmalıdır. Kənd təsərrüfatı mütəxəssisləri, aqronomlar, bu peşələr üzrə kadrlar

hazırlanmalıdır. Pivot suvarma sistemləri ölkəmizə gətirilib. Əvvəlki illərdə bəzi rayonlarda bu sistemlərdən özəl qurumlar istifadə etmişlər. Ancaq əlbəttə ki, onların sayı bizi qane edə bilməz. Ona görə, dövlət bu sahəyə də öz dəstəyini göstərməyə başlayıb. Pivot sistemləri dünyada ən müasir və ən səmərəli suvarma sistemləridir. Pivot sistemləri məhsuldarlığı bir neçə dəfə artırır bilər. Bu sistemlərdən Azərbaycanda əlbəttə ki, təkcə pambıqçılıqda yox, başqa sahələrdə də istifadə olunur və olunacaq. Nəzərə alsaq ki, kənd təsərrüfatının inkişafı, xüsusilə suvarma, meliorasiya ilə bağlı bizim bundan sonra da böyük planlarımız olacaq və var, biz pivot suvarma sistemlərini Azərbaycanda özümüz istehsal etməliyik. Bütövlükdə, əvvəlki illərdə və son illər ərzində meliorasiya sahəsinə ayrılmış böyük vəsait artıq öz nəticəsini göstərir. Biz son illər ərzində 4 böyük su anbarını yaratdıq. Onlardan Taxtakörpü və Şəmkirçay ən böyük su hövzələridir. Göytəpə və Tovuzçay su anbarları da istifadəyə verilib və bunun nəticəsində on minlərlə yeni torpaqlar əkinə cəlb olunur. İndi bütün işlər görülür. Bu istiqamətdə işlər davam etdirilməlidir və suvarma ilə bağlı indi çox ciddi fəaliyyət

proqramı hazırlanır. Eyni zamanda, ölkəmizdə pestisid istehsalı zavodunun yaradılması da çox vacibdir. Biz pestisidləri xaricdən alırıq. Valyutanı xaricə xərcləməmək üçün biz bunu daxildə təşkil edə bilərik. Bildiyiniz kimi, ölkəmizdə böyük gübrə zavodu tikilir. Gələn il fəaliyyətə başlayacaq və biz özümüzü azot gübrələri ilə tam təmin edəcəyik, eyni zamanda, xaricə də ixrac edəcəyik. Pestisid istehsalı zavodunun yaradılması da zəruridir. Bir neçə ildən sonra bizə yeni pambıqtəmizləmə zavodları lazım olacaq. Burada deyildi ki, İmişlidə yeni bir zavodun tikintisi nəzərdə tutulur. Ancaq biz zavodların tikintisini pambığın proqnozlaşdırılan tədarükü ilə uzlaşdırmalıyıq. Mənə verilən məlumata görə, bizdə hazırda cəmi 22 zavod fəaliyyət göstərir və o zavodların emal gücü 400 min tondur. Sovet vaxtında isə zavodların emal gücü 900 min ton idi. O zavodların bir çoxu artıq fəaliyyətsizdir, 22 zavod fəaliyyətdədir. Əgər pambıqçılığı götürdü-yümüz sürətlə inkişaf etsə, biz təqribən bir-iki ilə 400 min tona çatacağıq. Ona görə indidən bütün işlər görülməlidir. İqtisadiyyat Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyi, özəl qurumlar, işləyin və mənə məlumat verin. Biz vaxt itirməməliyik. Bu il görülmüş tədbirlər nəticəsində 150 min hektar suvarılmamış torpaqlara su çəkilişi təmin ediləcəkdir.

Biz işləri davam etdirməliyik. Mənə artıq gələn il üçün təkliflər təqdim olundu. İlk hesablamalara görə, gələn il biz təqribən əlavə 90 min hektara yaxın torpaqlara su çəkə bilərik. Keçən il 51 min hektardan 90 min tona yaxın pambıq yığılmışdır. Qeyd etdiyim kimi, bu il 136 min hektardan 270 min ton gözlənilir, bəlkə də çox ola bilər. Ancaq mən istəmirəm ki, qarşıya hansısa bir hədəf, yaxud da ki, plan qoyum. Əlbəttə ki, həyat, təbii şərait, hava şəraiti bunu göstərir. Bunun da böyük rolu var. Ancaq biz real imkanımızı bilməliyik və çalışmalıyıq ki, işlər daha da böyük səmərə ilə aparılsın. Məndə olan məlumata görə, pivot suvarması ilə çox rahat surətdə hər hektardan təqribən 35-40 sentner pambıq götürmək mümkündür. Hesab edirəm ki, açıq suvarma yolu ilə 25 sentner də real rəqəm ola bilər. Hesab edirəm ki, biz 2020-ci ildə açıq suvarma yolu ilə 140 min hektarda pambıq əka bilərik və təqribən 60-65 min hektar pivot sistemləri ilə təmin oluna bilər. Əgər biz buna nail olsaq, orta məhsuldarlıq 30 sentnerə çatacaq və bu, il ərzində 600 min ton pambıq tədarükü deməkdir. Bu, real rəqəmlərdir. Mən texnika ilə bağlı bəzi rəqəmləri səsləndirmək istəyirəm ki, siz də biləsiniz, Azərbaycan ictimaiyyəti də bilsin. Keçən il 1800 ədəd texnika, o cümlədən 94 pambıq-yığın kombayn və 300-ə yaxın traktor alınmışdır. Bu il 3811 ədəd texnika, o cümlədən 209 pambıq-yığın kombayn və 810 traktor sifa-

rış edilib. Bu texnikaların alınması üçün keçən il və bu il 150 milyon dollar vəsait xərclənib. Bu, dövlətin pambıqçılığa göstərdiyi real diqqətin təkcə bir əlamətidir. Əgər texnikanı, meliorasiya işlərini və digər lazımi tədbirləri əlavə etsək, görərik ki, buna nə qədər böyük diqqət göstəririk, bir məqsədlə ki, insanlar daha yaxşı yaşasınlar. Əlbəttə ki, pambıqçılığın inkişafı ölkəmizə əlavə gəlir gətirəcək. Ancaq istəyirəm biləsiniz, bu gəlir neftdən əldə olunan gəlirlə müqayisə edilə bilməz. Neft satışından ölkəmizə milyardlarla dollar valyuta gəlir. Bu il əgər neftin qiyməti 40 dollar səviyyəsində olarsa, - bizim büdcədə bu rəqəm nəzərdə tutulub, - ölkəmizə 5 milyard dollardan çox valyuta gələcək. Ona görə pambıqçılığın inkişafı, ilk növbədə, məşğulluğun artırılması və insanların, bu rayonlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılır. Ona görə biz neftdən əldə edilən vəsaiti bu sahəyə qoyuruq ki, camaat daha da yaxşı dolansın, işləsin, pul qazansın, halal zəhmətlə dolansın. Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradıırıq. Ona görə pambıqçılığın inkişafı Prezident kimi mənim üçün, ilk növbədə, sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir.

Pambıqçılığın inkişafı, əlbəttə ki, Azərbaycanda yüngül sənayenin də inkişafına böyük təkan verəcək. Keçən il Mingəçevirdə sənaye parkının təməli qoyuldu. Orada 9 zavod tikiləcəkdir, o cümlədən iplik zavodu. Bu ilin sonuna qədər artıq ilk zavodlar fəaliyyətə başlamalıdır. Bu da çox böyük, ciddi iqtisadi təşəbbüsdür. Bu doqquz zavodun və ümumiyyətlə, sənaye parkının fəaliyyəti nəticəsində ən azı 5 min insan işlə təmin ediləcək. Mingəçevir kimi şəhər üçün bu, çox yaxşı göstəricidir. Bilirsiniz ki, bəzi böyük şəhərlərdə işsizlik rayon yerlərindən daha da çoxdur. Ona görə Mingəçevir Sənaye Parkının yaradılması bu baxımdan da çox əhəmiyyətlidir.

Eyni zamanda, biz hazır məhsul satacağıq, mahlıc, iplik yox. Çalışmalıyıq ki, hazır məhsul, tekstil sataq, xarici bazarlarda özümüz üçün yer edək. Bir daha demək istəyirəm ki, mən bütün həmkarlarımızla təmaslarda bu məsələni ön plana çəkirəm. Ticarət dövryyəsinin və Azərbaycan məhsullarının ixracının artırılması məsələlərini qoyuram ki, bizim üçün yeni bazarların açılsın. Ənənəvi bazarlar var və biz o bazarlarda işləyirik. Biz yeni bazarlara çıxmalıyıq. Bütün bu tapşırıqları yerinə yetirmək üçün növbəti bir neçə ayda çox fəal iş aparılmalıdır. Bizim mərkəzi və yerli orqanlar da birgə işləməlidir. İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, yerli icra orqanlarının nümayəndələri birlikdə işləməlidirlər. Əminəm ki, görülmə və görülməli bütün işlər nəticəsində bu il də pambıqçılıqda yaxşı nəticələr olacaqdır.

Bakıda gündəlik yarmarka fəaliyyət göstərir



Artıq Bakı şəhərində, altı rayon və altı ünvanda kənd təsərrüfatı

məhsullarının satış yarmarkaları fəaliyyət göstərir. Mart ayından Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Seyid Cəfər Pişəvəri küçəsində “Agromall Yaşıl Market” yarmarkası

gündəlik olaraq fəaliyyət göstərir. Yarmarkada satıcılar və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılmış, yarmarka ən müasir texniki avadanlıqlarla təchiz olunmuşdur. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı

məhsulları istehsalçıları öz məhsullarını satmaq üçün yeni təşkil olunmuş yarmarkaya dəvət olunurlar. Məlumat üçün bildiririk ki, “Yaşıl Market” yarmarkasında yerləşmək üçün məhsul istehsalçılarından və sahibkarlardan heç bir ödəniş tələb olunmur.

Azərbaycanda ilk hipermarket açılır

Bakıda Əhmədli qəsəbəsində (keçmiş Radio Zavod) “Bravo” hipermarketi açılacaq. Aprelin 6-da istifadəyə veriləcək hipermarket Azərbaycanın ilk hipermarketi olacaq. Məlumatla görə, “Bravo” hipermarketdən hər şeyi tapa biləcəksiniz. “Bü-

tün bazarlığımızı bir yerdən almaq” imkanı yaradacaq hipermarketdə 40,000 çeşiddə məhsul təklif ediləcəkdir. Yeni açılacaq hipermarket 7 futbol meydançası qədər böyükdür. Bravo hipermarketi 8,000 m² alış-veriş sahəsinə, 800 avtomobil dayanacağı

yerinə malikdir. Qeyd edək ki, ilk “Bravo” supermarketi “Ganja-lik Mall” ticarət mərkəzində, 2-ci “Bravo” isə Bilgəh qəsəbəsində “Amburan Mall”da istifadəyə verilmişdi. Tezliklə bir çox ünvanda Bravo mağazalarını görə biləcəksiniz.



30 mart - 5 aprel 2017-ci il

BMT Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib

Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) reallaşdırılması üçün gördüyü işlər BMT tərəfindən yüksək qiymətləndirilib.

Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bu fikirləri martın 16-da “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu” adlı konfransda səsləndirib. Baş nazirin müavini deyib ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin sentyabrında keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənən, 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni global Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. DİM-dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı ildə imzaladığı müvafiq Fərmana



əsasən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın əsas vəzifələri global məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onların dair göstəricilərin müəyyən edilməsi, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin olunmasıdır. Ötən müddət ərzində Milli Əlaqələndirmə Şurasının Katibliyi, müxtəlif sahələr üzrə işçi qrupları yaradılıb, iclaslar keçirilib və digər tədbirlər görülmüşdür.

BMT-nin İnkişaf Proqramı (BMT İP) rezident nümayəndəsi Qulam İshaqzai deyib ki,

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə global təşəbbüsünə fəal qoşulub və bu sahədə mühüm işlər görüb. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə və bu təşəbbüsdə əks olunan hədəflərin reallaşdırılmasına böyük önəm verir. Panel müzakirələrdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əliyev və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin məruzələri dinlənilib. Konfransda mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

VERGİ ÖDƏYİCİLƏRİNİN NƏZƏRİNƏ

2016-cı hesabat ilinin yekunlarına görə:

- Gəlir vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin bəyannaməsini;
- Mənfəət vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi şəxslər mənfəət vergisinin bəyannaməsini;
- Əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin bəyannaməsini cari ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməyə, hesablənmiş vergiləri həmin müddətdə tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.
- Bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən:
- vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində;
- büdcəyə çatması vergi məbləğini hesabatı təqdim etməməklə yayındırıqda, vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
- vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaqla vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur. Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik. Əlavə məlumat üçün “195-1” Çağrı Mərkəzinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Vergilər Nazirliyi



Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” layihəsi çərçivəsində çap olunub.

ULU GƏNCƏ ZİRVƏYƏ, UCALIĞA GEDƏN YOLDADIR

Hər bir ölkənin sosial-iqtisadi və mədəni yüksəlişini göstərən mühüm amillərdən biri həmin ölkənin şəhərlərinin inkişaf səviyyəsidir. Ölkəyə ayaq basan hər kəs öncə onun baş şəhərini ziyarət edir, sonra digər gəzməli-görməli yerlərə baş çəkir. Şübhəsiz ki, paytaxt Bakı öz əsrarəngiz gözəlliyi və əzəməti ilə heyranlıq doğurur. Bakidan sonra digər şəhərlərimiz gəlir. Bu sırada Gəncə şəhəri ön cərgədə dayanır. Dörd min ildəlik tarixi olan bu ulu şəhər neçə dəfə dağıdılıb, yenidən tikilib, bərpa olunub. Gəncə təbii-coğrafi mövqeyinə, iqliminə, suyuna, havasına, münbət və bərkətli torpağına görə daim yadellilərin diqqətini cəlb edib. Şəhərin adı dəfələrlə dəyişdirilib, müstəqillik qazanıqdan sonra bərdəfəlik öz qədim-qayıt adına qovuşub. Bu gün Gəncəni tanımaq olmur. Şəhər tarixin heç bir dövründə olmayan intibah mərhələsinə daxil olub. Gəncə şəhəri qədimliklə müasirliyi özündə təcəssüm etdirən unikal bir şəhərə çevrilib.

MDB-NİN MƏDƏNİYYƏT PAXTAXTI

Gəncə şəhəri 2017-ci il üçün bu statusu qazanıb. Bundan öncə, 2013-cü ildə qədim Qəbələ bu titula yiyələnmişdi. Bununla Gəncə öz tarixi keçmişini, milli-mənavi dəyərlərini geniş şəkildə təqdim etmək imkanı qazanıb. Sovet sistemi dağıldıqdan sonra İttifaq respublikaları arasında mədəni əlaqələr zəiflədi, gediş-gəliş azaldı, uzun müddət bir çətir altında yaşayan xalqlar, millətlər bir-birindən uzaqlaşmağa başladılar. Bir sözlə, böyük bir boşluq yarandı. O vaxtlar Kirovabad kimi tanınan ulu Gəncəyə bu gün təşrif buyuran hər kəs yerindəcə donub qalır, necə deyərlər, şəhəri tanımır. İnsanın qarşısında Şərqlə Qərbi, Avropa ilə Asiyanı bir tabloda birləşdirən canlı bir aləm açılır. Açıqını demək lazımdır ki, əgər 10 il əvvəl Gəncə bu statusu qazansa idi, nəyisə nümayiş etdirmək çətin olacaqdı. Şəhər infrastrukturunu sıradan çıxmışdı, yollar, küçələr bərbad vəziyyətə düşmüşdü. Gələn qonaq-qarayə nəyi göstərə biləcəkdik? Gəncənin

bu günə – yüksək inkişaf dövrünə, sözün əsl mənasında, intibah mərhələsinə çatması cənab prezident İlham Əliyevin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Gəncənin sosial-iqtisadi inkişafına dair qəbul edilən qərarlar, imzalanan sərəncamlar və onların uğurla icra olunması qısa zaman kəsiyində hamının gözü qarşısında Gəncənin simasını köklü şəkildə dəyişdi. Gəncə heç vaxt son beş-altı ildəki qədər sürətli inkişaf görməyib. Bu yüksəliş və tərəqqi dalğası, böhranlı illər olmasına baxmayaraq, indinin özündə də davam edir. Artıq Gəncəyə MDB məkanından qonaqlar təşrif buyurmağa başlamışlar. Mətbuatın da üzərinə böyük vəzifələr düşür. Xüsusilə, rədsdilli mətbuatda, internet resurslarında televiziya verilişlərində bu səfərlərin, keçirilən tədbirlərin işıqlandırılmasına geniş yer ayrılmalıdır. Gəncə böyüyür, abadlaşır, əhalisinin sayı az qala 400 minə çatır. Gəncə artıq dünyanın gördüyümüz respublika əhəmiyyətli şəhər deyil, onun şanı-şöhrəti çox-cox uzaqlara gedib çıxıb. Gəncə hər gün dəyişir. Bəlkə də yeganə şəhərdir ki, burada bir gün belə iş dayanmayıb. Söhbət tikinti-quruculuq və abadlıq işlərindən gedir. Gəncədə müxtəlif təyinatlı tikinti işləri aparılır, həmişəki kimi sosial obyektlərin sayı da çoxdur. Burada elə ay yoxdur ki, yeni məktəb, uşaq bağçası, səhiyyə müəssisəsi və digər başqa bir obyektin açılışı olmasın.

ABADLIQ-QURUCULUQ İŞLƏRİ SƏNGİMİR

2016-cı ilin son aylarında 41 nömrəli orta məktəb binası, 2 nömrəli peşə liseyi, beynəlxalq uşaq klubu istifadəyə verilib. Tikilən hər bir obyekt Avropa standartları səviyyəsindədir, onlardan heç nə ilə fərqlənmir. Bakı-Qazax avtomobil yolunun sağ tərəfində, 15 hektarlıq ərazidə illik istehsal gücü 30 milyon ədəd olan Kərcip Zavodunun tikintisi sürətlə aparılır. Tezliklə Gəncədə belə bir nəhəng istehsal müəssisəsinin işə düşməsi bir çox digər layihələrin icra olunmasında müstəsna rol oynayacaq,

qədim Nizami yurdunun daha da gözəlləşməsinə töhfə verəcək. Çünki Gəncədə qırmızı kərpicdən milli-memarlıq ənənələrinin yaşıdırılması çox ustalıqla istifadə olunur. Gəncəqay Park-Bulvar Kompleksinin sol sahilində sahil-bərkitmə və parksalma işlərinin davam etdirilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Yağış sularının qarşısını almaq məqsədilə sahil-də 1 km. uzunluğunda beton mühafizə divarları inşa edilib. Çayın məcrasında təmizlik və abadlıq işləri aparılır. Onu da qeyd etmək yerinə düşərdi ki, Gəncə sakinlərinin sevimli istirahət guşələrindən birinə çevrilən Park-Bulvar Kompleksinin ikinci mərhələsinin – əks tərəfinin tikintisinə başlanılıb. Vəli Xulufu küçəsində 129 ailənin fərdi yaşayış evi ilə təmin edilmə-



si üçün tikinti işlərinə start verilib. 2012-ci ildən inşasına başlanan, 1,4 hektar ərazidə yerləşən Gəncə Dövlət Filarmoniyasında son tamamlama işləri gedir. Bu möhtəşəm tikilinin açılışına az vaxt qalıb. Öz memarlıq üslubuna görə seçilən altımərtəbəli Filarmoniya binası Gəncə şəhərinin memarlıq ansamblına bir gözəllik əlavə edəcək. Şəhərin Atatürk prospektində inşa edilən 50 mənzilli dörmərtəbəli 4 ədəd, yeddimərtəbəli 4 ədəd, həmçinin Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində, keçmiş toxuculuq kombinatının yataqxanasında yaşayanlar üçün 3 bloklu doqquzmərtəbəli 3 bina, 1 bloklu onmərtəbəli 1 bina, ümumilikdə 248 mənzilli çoxmərtəbəli ya-

şayış binalarının tikintisi aparılır. Cavadxan küçəsində «Majestik Palace», Hacıkənd qəsəbəsində yeddimərtəbəli «ARFA» mehmanxanası inşa olunur. Şəhər prokurorluğunun müasir tələblərə cavab verən inzibati binasında tikinti işləri yekunlaşıb. Eyni zamanda, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfində, 4,75 hektar ərazidə məhkəmə kompleksinin layihələndirmə işləri aparılır. Kənd təsərrüfatı məhsullarının satışı üçün bütün lazımi şəraiti olan, təxminən 17 hektar ərazidə inşaatı aparılan «Bazar Store» MMC-nin tikintisi başa çatmaq üzrədir. Fikrət Əmirov küçəsində beşmərtəbəli İctimai Mədəni Tibb Mərkəzinin, Hava limanı istiqamətində maşın bazasının, Nizami prospektində beş və altı mərtəbəli ticarət

nunda bənzəri yoxdur. Bir yazıda Gəncədə tikilən obyektlərin hamısının adlarını çəkmək olmur. Gəncədə prospekt və küçələrin abadlaşdırılması və yenidən qurulması işləri də vüsətini azaltmayıb. Yollar, küçələr təmir olunur, ətrafdakı bütün infrastruktur yenilənir, işıq dirəkləri yenisi ilə əvəz olunur. Yeri gəlmişkən, qeyd edək ki, 5 il qabaq Gəncədəki işıq dirəklərinin sayı vur-tut 2 min ədəd idi, indi isə 35 minə ötürülmüşdür. Gecələr Gəncə ağ işıq selinə bürünür. Park və xiyabanlara gecədən xeyli keçəndə gələnlərin ardı-arası kəsilmir. Ən ucqar küçələrin çoxunda da milli ornamentlərlə bəzədilmiş işıq dirəkləri var, bu isə şəhərə xüsusi gözəllik verir. **GƏNCƏDƏ İNKİŞAFDAN KƏNAR QALAN SAHƏ YOXDUR** Şəhərdə tezliklə su problemi də tamamilə öz həllini tapacaq. 2012-ci ildən «Açıq Kommunal İnfrastruktur Layihəsi» çərçivəsində Gəncə şəhərində su təchizatı və kanalizasiya sisteminin əsaslı surətdə yenidən qurulmasına başlanılıb. O vaxtdan ötən müddət ərzində icmalı su xəttinin 89,3 faizi, çirkab xəttinin 50,3 faizi yerinə yetirilib. Layihəyə görə, şəhərə üç istiqamətdə – Göygöl, Qızıqlaya və Şəmkirçaydan çəkilən magistral su xətlərinin çəkilişi tamamlanıb. Bu xətlərin istifadəyə verilməsi ilə Gəncə şəhərinə saniyədə 1500 litrə yaxın su daxil olacaq, bu isə şəhərin fasiləsiz olaraq içməli suya olan tələbatını ödəyəcək. Gəncədə inkişafdan kənarda qalan sahə yoxdur. Təhsil, səhiyyə, mədəniyyət sahələrində ciddi uğurlar qazanılıb. Bir fakta diqqət yetirək: 5 il öncə orta məktəb məzunlarının cəmi 35-40 faizi ali və orta ixtisas məktəblərinə qəbul olunurdusa, keçən il bu göstərici 60 faizi ötürülmüşdür. Şəhərin tarixində heç vaxt bu qədər yüksək nəticə əldə olunmayıb! Bunun başlıca səbəbi budur ki, şəhərdə əsaslı təmir olunmayan, maddi-texniki təchizatı yenilənməyən məktəb qalmayıb. Deməli, yaradılan şərait yüksək nəticələrə yol açıb. Azərbaycan Dövlət Aqrar Universiteti respublikamızın qabaqcıl təhsil ocaqlarından biri-

dir. 10 il öncə buradakı vəziyyət o qədər də ürəkaçan deyildi. Görülən ardıcıl tədbirlər nəticəsində universitet köklü şəkildə dəyişdi. 2016-cı ilin fevral ayında cənab prezident İlham Əliyevin iştirakı ilə universitetin 9 mərtəbəli, 560 yerlik yataqxana korpusu istifadəyə verildi. Daha bir eyni tipli yataqxana da yaxın vaxtlarda istifadəyə verəcək. Universitetin tədris korpusları, yardımçı sahələri, kabinet və laboratoriyaları, demək olar ki, bütün infrastrukturunu yüksək standartlar səviyyəsində yenilənib. Şəhərdə müasir tipli səhiyyə ocaqlarının sayı durmadan artır. Abbas Səhhat adına mərkəzi xəstəxana, yoluxucu xəstəliklər xəstəxanası, 6 sayılı poliklinika yüksək səviyyədə əsaslı təmir olunaraq, sakinlərin ixtiyarına verilib. Özü də adıçəkilən müəssisələrin hamısı cəmi bir il – 2016-cı il ərzində yenidən qurulub, müasir tibbi avadanlıqlarla təchiz edilib. Mədəniyyət ocaqları da xüsusi qayğı ilə əhatə olunub. Hazırda şəhərin tarixi-memarlıq abidələri olan «Şah Abbas» və «Uğurlu xan» karvansaralarının, «Qızıl Hacı» tarix-memarlıq abidəsinin əsaslı təmiri və bərpası, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vəzəh muzeyinin yaradılması istiqamətində işlər davam etdirilir. Gəncədə Qafqazın ən böyük Kitab Evi açılıb. Bu hadisəni şəhər sakinləri böyük razılıq hissi ilə qarşılayıblar. Kitab Evi Gəncə Park-Bulvar ərazisində yerləşir. Bu məkana gələn qonaqların ardı-arası kəsilmir. Hər həftə sonu burada rəngarəng konsert proqramları təqdim olunur. Təkcə son bir ildə Gəncəyə gələn qonaqların və turistlərin sayında 82,2 faiz artım baş verib. Möcüzədir, elə deyilmi? Bütün bunlar asanlıqla ərsəyə gəlməyib. Hər görülməli işin, həyata keçirilən layihənin arxasında böyük zəhmət, əzmək fəaliyyət dayanır. Qarşıda görülməli işlər çoxdur. Zirvəyə doğru gedən yol uzundur. Bu yolu ağılla, təmkinlə qət edib xariqələr yaratmaq olar.

Zülfü İLYASOV, bölgə müxbiri

Fondun keçirdiyi fərdi jurnalist yazıları Novruz bayramına həsr olunmuş müsabiqənin müsabiqəsinin nəticələri açıqlanıb



Martin 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının Novruz bayramı münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsinə və təsdiqinə həsr olunmuş iclası keçirilib. Fondun icraçı direktoru Vüqar Səfərlı Novruz bayramı münasibətilə elan edilmiş müsabiqənin 2017-ci il yanvarın 25-dən martın 7-dək, Azərbaycan Respublikasında Kütləvi İnfor-

masiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 15 istiqamət üzrə keçirildiyini bildirib. Sonra müsabiqənin ekspertlərin rəyləri əsasında hazırlanmış yekun nəticələri iclasın müzakirəsinə təqdim edilib. Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən Əflatun Amaşov, Müşfiq Ələsgərli, Bəxtiyar Sadiqov və Faiq Qurbanov Fondun keçirdiyi müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyin stimullaşdırıl-

ması və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər. Martin 15-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz Bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb. Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərlı, Müşahidə Şurasının üzvləri, habelə ölkənin 30-dan çox aparıcı kü-

ləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və qalıb jurnalistlər iştirak ediblər. Fondun icraçı direktoru Vüqar Səfərlı Fondun fəaliyyət göstərdiyi 8 il müddətində mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və problemlərinin həlli istiqamətində çoxsaylı layihələr həyata keçirdiyini xatırladıb. Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov media nümayəndələrini Novruz bayramı münasibətilə təbrik edərək, ölkə rəhbərliyinin xüsusi qayğısı ilə ölkəmizdə medianın maddi-texniki və qanunverici bazasının daha da möhkəmləndirildiyini bildirib. Fondun keçirdiyi müsabiqələrdə ekspert kimi iştirak etdiyini xatırladan Ə.Amaşov yazıların keyfiyyətinin dəildən-ila yüksəldiyini diqqətə çatdırıb. Sonra 15 istiqamətin hər biri üzrə müsabiqə qaliblərinin adları açıqlanıb.

Martin 16-da "Altun Saray" istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yərə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə I yərə layiq görülmüş jurnalistlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərlı ölkə rəhbərliyinin mediaya yüksək diqqət və qayğısından danışıb, bunun nəticəsi kimi Fondun son illərdə mətbu-

atın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, kütləvi informasiya vasitələri ilə mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında münasibətlərin genişləndirilməsi məqsədilə həyata keçirdiyi çoxsaylı layihələr barədə məlumat verib. Çıxışını davam etdirən Vüqar Səfərlı yanvarın 25-dən martın 7-dək davam edən müsabiqəyə

71 kütləvi informasiya vasitəsindən 158 yazı təqdim edildiyini, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini bildirib. Ümumilikdə, müsabiqə iştirakçılarından 90 nəfərin mükafatlandırıldığını, bildirən icraçı direktor 15 nəfər jurnalistin I, 30 nəfər jurnalistin II, 45 nəfər jurnalistin III yərə layiq görüldüyünü bildirib. Vüqar Səfərlı I yer üçün 500 manat olmaqla I, II yer üçün 400 manat olmaqla 2, III

yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu qeyd edib. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov da çıxış etmişlər. Sonra müsabiqədə I yərə layiq görülmüş jurnalistlərə Fondun xüsusi diplomları təqdim edilib.



Fondun "Azərsu" ASC ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı

Martin 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və "Azərsu" ASC-nin birgə təşkil etdikləri "Şollar-Bakı su qurğuların kompleksi - 100 il: əbədi həyat mənbəyi" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qalıblar mükafatlandırılıblar. Tədbirdə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Fondun icraçı direktoru Vüqar Səfərlı, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalıb jurnalistlər iştirak ediblər.

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov "Azərsu" ASC-nin təşkilatçılığı ilə martın 14-dən 18-dək Bakıda "Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür" devizi altında keçirilən I Bakı Beynəlxalq Su Həftəsi barədə qonaqlara ətraflı məlumat verib. Sonra Fondun icraçı di-

rektoru Vüqar Səfərlı Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyinin respublikamız üçün tarixi əhəmiyyətli hadisə olduğunu vurğulayaraq müxtəlif maneələrə baxmayaraq, ötən əsrin əvvəllərində böyük məsənat H.Z.Tağıyevin dəstəyi ilə kəmərin tikintisinin

uğurla yekunlaşdırıldığını bildirib. V.Səfərlı, həmçinin ölkə rəhbərliyinin diqqət və qayğısı ilə Azərsu ASC-nin son illər Bakı şəhərinin və respublikamızın regionlarının fasiləsiz və keyfiyyətli içməli su təchizatı sahəsində gördüyü işləri yüksək dəyərləndirib.




UNEC-in gənc müəllimlərinin uğuru



UNEC-in gənc müəllimləri Əhliman Abbasovla Təhməsin Əlizadənin elmi məqaləsi nüfuzlu dünya alimlərinin elmi nəşrlərinin cəmləşdiyi "Thomson Reuters" bazasına daxil edilib. UNEC-in "Beynəlxalq İqtisadiyyat" kafedrasının müəllimləri Ə.Abbasov və T.Əlizadə "Small and Medium-Sized Enterprises as an influential factor towards the Economic Growth of countries with transition economies" ("Kiçik

və Orta Müəssisələr keçid iqtisadiyyatlı ölkələrin iqtisadi

di artımında təsiredici faktor kimi") elmi məqaləsini Serbiyanın Belqrad şəhərində John Naisbitt Universitetində təşkil edilən "XIII İqtisadi və Sosial İnkişaf" konfransında təqdim etmişdilər. "Thomson Reuters" ali təhsil müəssisələrinin global elmi bazası – "Web of Science" platformasıdır. "Web of Science"də elmin bütün sahələri üzrə araşdırma apararı nüfuzlu alimlərin əldə etdiyi nəticələr, onların çıxardığı qərarlar toplanılır.



Kütləvi təklif, yoxsa qapalı yerləşdirmə?

Qiymətli kağızlar bazarı böyük şirkətlərə gəlir qazanmaqla yanaşı, borc və kapital cəlb etmək üçün də əlverişli imkanlar yaradır. Belə ki, nüfuzlu şirkətlər istiqraz buraxmaqla (emissiya etməklə) lazımı həcmdə borc vəsait, səhm emissiya etməklə isə ehtiyacı olan kapitalı asanlıqla əldə edə bilərlər. Qeyd edək ki, səhmələrin İlk Kütləvi Təklif (İPO) edilməsi nəticəsində həm də şirkətlərin qiymətli kağızlar bazarında real dəyəri formalaşmış olur. Bəs, qiymətli kağızları hansı üsullarla yerləşdirmək olar? Mövcud qanunvericiliyə görə, şirkətlər öz qiymətli kağızlarını ilkin bazarda iki yolla yerləşdirə bilərlər:

- Kütləvi təklif yolu ilə;
 - Qapalı yerləşdirmə yolu ilə.
- Sadə dillə desək, şirkətlər qiymətli kağızlarını ya bütün ictimaiyyətə bildirərək (məsələn, SOCAR istiqrazlarının yerləşdirilməsi) kütləvi təklif yolu ilə, ya da əvvəlcədən razılaşdırılmış bir neçə investora (sayı 50-dən az olmaq şərtilə) təklif edərək qapalı yerləşdirmə yolu ilə sata bilər. Qeyd edək ki, Kütləvi təklif üsulu ilə yerləşdirmə yalnız birjada, qapalı yerləşdirmə, adətən, birjadankənər, bəzi şərtlər daxilində isə birjada həyata keçirilə bilər. Bu baxımdan hər iki yerləşdirmə üsulunun özünəməxsus xüsusiyyətləri, şərtləri, üstün və zəif cəhətləri mövcuddur.
- Kütləvi təklif üsulu ilə yerləşdirmə**
Kütləvi təklif üsulu ilə yerləşdirmənin ilk növbədə aşağıdakı üstünlükləri mövcuddur:
- Yeni və daha geniş investor bazası;
 - Şəffaf qiymətli qiymətli kağızların və şirkətin real bazar dəyərinin formalaşması;
 - Qiymətli kağızlar üzrə likvidliyin artması;



4. Emitent şirkət üçün müsbət korporativ reputasiya.

Qapalı yerləşdirmə
Qapalı yerləşdirmənin ilk növbədə şirkətlər üçün aşağıdakı üstünlükləri mövcuddur:

- Tələb olunan sənədlərin nisbətən azlığı;
- Yerləşdirmə prosesinə nisbətən az zaman sərf olunması;
- Məlumatların ictimaiyyətə açıqlanmasına ehtiyac olmaması.

Lakin xüsusilə qeyd etmək lazımdır ki, qiymətli kağızlarını qapalı yerləşdirən emitent şirkətlər Kütləvi təklif üsulu ilə yerləşdirmənin yaratdığı imkanlardan məhrum olmuş olur.

Qiymətli kağızların emissiyası barədə daha dolğun məlumatı həmçinin İnvestisiya şirkətlərinə, Listing Məsləhət Programına (LMP) və yaxud Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasına müraciət etməklə də əldə edə bilərsiniz.

PR menecerlər arasında breyn-ring yarışını keçirildi

15 mart 2017 ci il tarixində "Excelsior Hotel & Spa Bakı" otelində korporativ kommunikasiyalar və PR sahəsində çalışan menecerlər arasında Novruz bayramına həsr olunmuş breyn-ring yarışını keçirildi. Breyn-ring yarışını "Parlaq Zəka" oyununun aparıcısı Aydın Piriyev tərəfindən keçirildi. Tədbirdə "AtaHolding", "Bakcell", "AtaBank", "PAŞA Həyat Sığorta", "İcbari Sığorta bürosunun, "Excelsior Hotel & Spa Bakı", Synergy Holding və digər şirkətlərin nümayəndələri iştirak etdilər.

"Bakcell" şirkətinin Korporativ Kommunikasiya üzrə mütəxəssisi Abbas Musayev, "AtaBank" ASC-nin Korporativ Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov və "PAŞA Həyat Sığorta" şirkətinin PR meneceri Elnur Hüseynquluyev iştirakçılara xatirə hədiyyələri təqdim etdilər.

"PAŞA Həyat Sığorta" şirkətinin PR meneceri Elnur Hüseynquluyevin sözlərinə görə, "AtaHolding" tərəfindən PR menecerlər arasında təşkil edilən breyn-ring oyunu artıq ənənə halını alıb. Bu tədbirin təşkilində əsas məqsəd yalnız oyunun

keçirilməsi deyil. Məqsədimiz ölkədə fəaliyyət göstərən şirkətlərin PR menecerlərini bir araya toplayaraq onlarla dostluq və əməkdaşlıq münasibətlərini daha da sıxlaşdırmaq və bu münasibətlər nəticəsində yeni-yeni layihələrin meydana gəlməsinə şərait yaratmaqdır. Tədbir ildən-ilə təkmilləşərək daha yaxşı səviyyədə təşkil olunur. Bu dəfəki tədbir də yüksək səviyyədə təşkil olunmuşdu. Biz "PAŞA Həyat Sığorta" olaraq "AtaHolding"-in birgə əməkdaşlıq layihələrində iştirak edirik və bundan sonra da bu cür layihələrə dəstək göstərməyə hazırıq", - deyər E.Hüseynquluyev bildirdi. "Bakcell" şirkətinin korporativ kommunikasiyalar üzrə mütəxəssisi Abbas Musayev tədbirlə bağlı bildirdi: "Belə maraqlı yarış təşkil etdiklərinə və tədbirə dəstək göstərməyimiz üçün şərait yaratdıqlarına görə "AtaHolding"-in təmsilçisi Dilarə Zamanovaya təşəkkürümüzü bildiririk. Bu cür tədbirlər sayəsində ölkənin aparıcı şirkətlərinin nümayəndələri arasında əlaqələr daha da möhkəmlənir və onların asudə vaxtının səmərəli keçməsi üçün gözəl imkan yaranır".

"AtaHolding" Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tədbirlə bağlı qeyd etdi ki, bu tədbirin məqsədi bayram əhval-ruhiyyəsi yaratmaq, iştirakçıları sevindirmək və onları motivasiya etməkdir.



30 mart - 5 aprel 2017-ci il

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 31 dekabr 2016-cı il tarixinə balans hesabatı

manatla			manatla		
AKTİVLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna	KAPİTAL VƏ ÖHDƏLİKLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I.UZUNMÜDDƏTLİ AKTİVLƏR			I. KAPİTAL		
Torpaq, tikili və avadanlıqlar	1163570	1958324	Ödənilmiş nominal (nizamnamə) kapitalı	8000000	9000000
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması	773860	593782	Emissiya gəliri		
Daşınmaz əmlaka investisiyalar			Geri alınmış kapital (səhmlər)		
Qeyri-maddi aktivlər	646346	581711	Kapital ehtiyatları:	0	986050
Təxirə salınmış vergi aktivləri			Yenidən qiymətləndirilmə üzrə ehtiyat		986050
Uzunmüddətli debitor borcları			digər kapital ehtiyatları		
Uzunmüddətli maliyyə aktivləri:	2375000	2375000	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	3377134,71	4368912,89
dövlət qiymətli kağızları			Hesabat dövründə xalis mənfəət (zərər)	3377134,71	4368912,89
qeyri-dövlət qiymətli kağızları			Mühasibat uçuğu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
sair maliyyə aktivləri	2375000	2375000	Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		
İştirak payı metodu ilə uçuşa alınmış investisiyalar			Elan edilmiş dividendlər		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar			Cəmi kapital	11377134,71	14354962,89
Sair aktivlər	81605	76594	II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Cəmi uzunmüddətli aktivlər	5040381	5585411	Sığorta ehtiyatları:	24547135,53	16797557,2
II. QISAMÜDDƏTLİ AKTİVLƏR			Həyat sığortası sahəsi üzrə :		
Ehtiyatlar			Qeyri-həyat sığortası sahəsi üzrə:	24547135,53	16797557,2
Debitor borcları:	2346776,14	4072980,29	Qarşısalmına tədbirləri fondu		
birbaşa sığorta üzrə		0	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
təkrarsığorta əməliyyatları üzrə :	105804	307054	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
- təkrarsığortaçı üzrə	105804	307054	Təxirəsalınmış vergi öhdəlikləri		
- təkrarsığortalı üzrə		0	Kreditör borcları :	0	0
asılı təşkilatlar üzrə	869467,14	1600413,29	əməyin ödənilməsi üzrə		
büdcə üzrə	1351518	1002514	büdcə üzrə		
iddia tələbləri üzrə	15607	1162606	sosial sığorta və təminat üzrə		
işçi heyəti üzrə			digər məcburi ödənişlər üzrə		
sığortalılara verilən borclar üzrə			asılı təşkilatlar üzrə		
sair debitorlar	4380	393	sair kreditörlər		
Pul vəsaitləri və onların ekvivalentləri:	11751429	9954819	Sair uzunmüddətli öhdəliklər:	0	0
kassa	11949	10606	gələcək hesabat dövrünün gəlirləri		
hesablama hesabı	6995993	6233022	alınmış avanslar		
valyuta hesabı	125689	5772	Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	0	0
depozit hesablar	4617798	3705419	təkrarsığortaçı üzrə		
sair pul vəsaitləri			təkrarsığortalı üzrə		
Qısamüddətli maliyyə aktivləri:	0	0	Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
dövlət qiymətli kağızları			Sair öhdəliklər	24547135,53	16797557,2
qeyri-dövlət qiymətli kağızları			Cəmi uzunmüddətli öhdəliklər		
sair maliyyə aktivləri			III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	15891825,1	9465268,8	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		
həyat sığortası sahəsi üzrə			Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
qeyri-həyat sığortası sahəsi üzrə	15891825,1	9465268,8	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Sair qısamüddətli aktivlər:	1224742	2049715	Kreditör borcları:	330883	5595
gələcək hesabat dövrlərinin xərcləri	1134668	2022401	əməyin ödənilməsi üzrə	18215	5297
verilmiş avanslar			büdcə üzrə		
təhtə hesablar	90074	27314	sosial sığorta və təminat üzrə		
Sair aktivlər		29921	digər məcburi ödənişlər üzrə		
Cəmi qısamüddətli aktivlər	31214772,24	25572704,09	asılı təşkilatlar üzrə		
CƏMI AKTİVLƏR	36255153,24	31158115,09	sair kreditörlər		
			Sair qısamüddətli öhdəliklər:		
			gələcək hesabat dövrünün gəlirləri		
			alınmış avanslar		
			Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
			Sair öhdəliklər		
			Cəmi qısamüddətli öhdəliklər		
			CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		
			Qeyd : Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi*		
			* Bu sətirlər üzrə məlumatlar balansda daxil edilmir.		

manatla		
Gəlirlər	Məbləğ	
Əsas əməliyyat gəliri:	53771249,37	
birbaşa sığorta üzrə sığorta haqları	41216778	
təkrarsığorta üzrə təkrarsığorta haqları	0	
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	9382239,78	
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon müddlər üzrə	3172231,59	
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	1323022,03	
İnvestisiya gəlirləri üzrə	48424	
Subroqasiya gəlirləri	24845	
Sair gəlirlər	289794	
CƏMI GƏLİRLƏR	55457334,4	
Xərclər		
Əsas əməliyyat xərcləri:	43690316,29	
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	17230330	
qaytarılan sığorta haqları üzrə	43448	
tonzımlama xərcləri		
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	26416538,29	
qarşısalmına tədbirləri fonduna ayırmalar üzrə		
sığorta fəaliyyəti üzrə sair xərclər		
İşlərin aparılması xərcləri	7275297,22	
Sair xərclər	122808	
CƏMI XƏRCLƏR	51088421,51	
Maliyyə mənfəəti (zərəri)	4368912,89	
Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi		
Vergilənmədən əvvəlki mənfəət (zərər)	4368912,89	
Mənfəət vergisi		
Hesabat dövründə xalis mənfəət (zərər)	4368912,89	

BÜDCƏYƏ VƏ BÜDCƏDƏN KƏNƏR ÖDƏNİŞLƏR		
Göstəricilərin adları	Hesablanmışdır	Faktiki ödənilmişdir
Mənfəətdən vergi	0	175000
Əlavə dəyər vergisi		
Gəlir vergisi	269987	291987
Əmlak vergisi	12024	12024
Torpaq vergisi		
Aksizlər		
Ödəmə mənbəyində vergi (10%+4%)	13212	13212
Sair vergilər(5%+Yaşıl kart Daxılı)	583526	569273
Sosial sığorta və təminat	602683	613750
Məcburi ödənişlər (0,3%)	123650	144400
İqtisadi sanksiyalar	425000	425000

Rəhbər:	M.Y.
Baş mühəsib:	

“Societe de Courtage” Sığorta və Təkrarsığorta Brokeri Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 dekabr 2016-cı il tarixinə mühasibat balansı

manatla			manatla		
AKTİVLƏR	Hesabat dövrünün əvvəlinə	Hesabat dövrünün sonuna	KAPİTAL VƏ ÖHDƏLİKLƏR	Hesabat dövrünün sonuna	Hesabat dövrünün sonuna
I.UZUNMÜDDƏTLİ AKTİVLƏR			I. KAPİTAL		
Torpaq, tikili və avadanlıqlar	15 837,97	13 960,63	Ödənilmiş nominal (nizamnamə) kapitalı	155 783,00	155 783,00
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması			Emissiya gəliri		
Daşınmaz əmlaka investisiyalar			Geri alınmış kapital (səhmlər)		
Qeyri-maddi aktivlər	13 953,07	12 557,76	Kapital ehtiyatları:		
Təxirə salınmış vergi aktivləri			Yenidən qiymətləndirilmə üzrə ehtiyat		
Uzunmüddətli debitor borcları			digər kapital ehtiyatları		
Uzunmüddətli maliyyə aktivləri:			Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	224 828,81	221 387,83
dövlət qiymətli kağızları			Hesabat dövründə xalis mənfəət (zərər)	187 828,81	-3 440,98
qeyri-dövlət qiymətli kağızları			Mühasibat uçuğu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
sair maliyyə aktivləri			Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	37 000,00	224 828,81
İştirak payı metodu ilə uçuşa alınmış investisiyalar			Elan edilmiş dividendlər		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar			Cəmi kapital	380 611,81	377 170,83
Sair aktivlər			II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Cəmi uzunmüddətli aktivlər	29 791,04	26 518,39	Sığorta ehtiyatları:		
II. QISAMÜDDƏTLİ AKTİVLƏR			Həyat sığortası sahəsi üzrə		
Ehtiyatlar	817,98	1 087,25	Qeyri-həyat sığortası sahəsi üzrə:		
Debitor borcları:	3 129 231,95	2 462 240,84	Qarşısalmına tədbirləri fondu		
birbaşa sığorta üzrə			Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
təkrarsığorta əməliyyatları üzrə:	3 124 269,96	2 406 654,62	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
- təkrarsığortaçı üzrə	54 784,34	68 220,09	Təxirəsalınmış vergi öhdəlikləri		
- təkrarsığortalı üzrə	3 069 485,62	2 338 434,53	Kreditör borcları:		
asılı təşkilatlar üzrə			əməyin ödənilməsi üzrə		
büdcə üzrə		52 004,70	büdcə üzrə		
iddia tələbləri üzrə			sosial sığorta və təminat üzrə		
işçi heyəti üzrə			digər məcburi ödənişlər üzrə		
sığortalılara verilən borclar üzrə			asılı təşkilatlar üzrə		
sair debitorlar	4 961,99	3 581,52	sair kreditörlər		
Pul vəsaitləri və onların ekvivalentləri:	207 845,30	193 737,85	Sair uzunmüddətli öhdəliklər:		
kassa			gələcək hesabat dövrünün gəlirləri		
hesablama hesabı	32 574,80	56 807,52	alınmış avanslar		
valyuta hesabı	175 263,01	136 921,83	Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	2 964 487,17	2 305 185,96
depozit hesablar			- təkrarsığortaçı üzrə	2 920 449,40	2 248 719,89
sair pul vəsaitləri	7,49	8,50	- təkrarsığortalı üzrə	44 037,77	56 466,07
Qısamüddətli maliyyə aktivləri:			Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
dövlət qiymətli kağızları			Sair öhdəliklər	2 964 487,17	2 305 185,96
qeyri-dövlət qiymətli kağızları			Cəmi uzunmüddətli öhdəliklər		
sair maliyyə aktivləri			III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:			Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		
həyat sığortası sahəsi üzrə			Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
qeyri-həyat sığortası sahəsi üzrə			Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Sair qısamüddətli aktivlər:	179,30	144,00	Kreditör borcları:	22 766,59	1 371,54
gələcək hesabat dövrlərinin xərcləri	125,67	144,00	əməyin ödənilməsi üzrə		
verilmiş avanslar			büdcə üzrə	21 446,15	
təhtə hesablar	53,63		sosial sığorta və təminat üzrə		
Sair aktivlər			digər məcburi ödənişlər üzrə		
Cəmi qısamüddətli aktivlər	3 338 074,53	2 657 209,94	asılı təşkilatlar üzrə		
CƏMI AKTİVLƏR	3 367 865,57	2 683 728,33	sair kreditörlər		
			Sair qısamüddətli öhdəliklər:		
			gələcək hesabat dövrünün gəlirləri		
			alınmış avanslar		
			Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
			Sair öhdəliklər		
			Cəmi qısamüddətli öhdəliklər		
			CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		
			Qeyd : Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi*		
				22 766,59	1 371,54
				2 987 253,76	2 306 557,50
				3 367 865,57	2 683 728,33
				2 987 253,76	2 306 557,50

MÜSTƏQİL AUDİTORUN HESABATI		
"Societe de Courtage" Sığorta və Təkrarsığorta Brokeri MMC-nin rəhbərliyinə		
Rəy		
Biz, «Societe de Courtage» Sığorta və Təkrarsığorta Brokeri Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – «Şirkət») 31 dekabr 2016-cı il tarixində təamamlanan il üzrə maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən, bu hesabatla əlavə edilmiş maliyyə hesabatlarının auditini aparmışıq. Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Şirkətin 31 dekabr 2016-cı il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa gətirən il üzrə Şirkətin maliyyə nəticələrini bütün əhəmiyyətli aspektlərdə adekvat əks etdirir.		
Rəy üçün əsaslar		
Biz audit Bəynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Biz, maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Bəynəlxalq Etik Standartları Sərəsinin "Etika Məcəlləsinin" (IESBA Məcəlləsi) tələblərinə uyğun olaraq Şirkətdən əslilə dəyişik və digər etik öhdəliklərimizi bu və İESBA Məcəlləsinin tələblərinə uyğun yemə yermişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizə əsaslandırmaq üçün yetərlidir və münaibədir.		
Əsas audit məsələləri		
Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının audit baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrıca rəy vermişik.		
Maliyyə hesabatlarına görə rəhbərliyin məsuliyyəti		
Şirkətin rəhbərliyi maliyyə hesabatlarının Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrinə, dələduzluq və ya səhvlik nəticəsində əhəmiyyətli təhrir etmədiyi maliyyə hesabatlarının hazırlanmasına imkən verən zəruri dərəcə nəzarət sistemini təşkilinə görə məsuliyyət daşıyır. Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Şirkəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münaibə alternativ etmədiyi halda, rəhbərlik Şirkətin fəaliyyəti fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyət fəaliyyəti aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fəaliyyət prinsiplərinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.		
Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti		
Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlik nəticəsində, əhəmiyyətli təhrirlərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrir mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onı həmişə aşkarlayır. Təhrirlər dələduzluq və ya səhvlik nəticəsində yaranan bəzi və ayrılmış yavaş məznu olarsa, istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.		
"İmzad Audit" MMC-nin baş direktoru və auditoru İlahm Süleymanov		
27 mart 2017-ci il		
Auditor təqdimatının ünvanı: AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 2C		
Telefonlar: (+994 12) 569-41-61; (+994 50) 201-06-10		
e-mail: i.suleymanov@imzadaudit.az		

AZRE TƏKRARSIĞORTA» ASC-nin 31 dekabr 2016-cı il tarixinə balans hesabatı

manatla			manatla		
AKTİVLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna	KAPİTAL VƏ ÖHDƏLİKLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR			I. KAPİTAL		
Torpaq, tikili və avadanlıqlar	64 207,73	54 298,95	Ödənilmiş nominal (nizamnamə) kapitalı	40000000	50 000 000,00
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması			Emissiya gəliri		
Daşınmaz əmlaka investisiyalar			Geri alınmış kapital (səhmlər)		
Qeyri-maddi aktivlər	454 665,85	393 260,88	Kapital ehtiyatları:	3 583 600,00	5 766 000,00
Təxirə salınmış vergi aktivləri			yenidən qiymətləndirilmə üzrə ehtiyat		
Uzunmüddətli debitor borcları			digər kapital ehtiyatları	3 583 600,00	5 766 000,00
Uzunmüddətli maliyyə aktivləri:	16 480 829,89	22 786 729,89	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	25 927 607,85	19 682 392,45
dövlət qiymətli kağızları			Hesabat dövründə xalis mənfəət (zərər)	14 171 279,76	15 504 784,60
qeyri-dövlət qiymətli kağızları	16 480 829,89	22 786 729,89	Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
sair maliyyə aktivləri			Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	11756328,09	4 177 607,85
İştirak payı metodu ilə uçota alınmış investisiyalar	6 921 500,00	6 921 500,00	Elan edilmiş dividendlər		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar			Cəmi kapital	69 511 207,85	75 448 392,45
Sair aktivlər			II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Cəmi uzunmüddətli aktivlər	23 921 203,47	30 155 789,72	Sığorta ehtiyatları:	26 620 447,79	22 304 738,18
II. QISAMÜDDƏTLİ AKTİVLƏR			Həyat sığortası sahəsi üzrə :	1 073 898,08	1 344 081,08
Ehtiyatlar			Qeyri-həyat sığortası sahəsi üzrə:	25 546 549,71	20 960 657,10
Debitor borcları:	7 464 052,70	8 287 871,77	Qarşısalmıma tədbirləri fondu		
birbaşa sığorta üzrə			Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
təkrarsığorta əməliyyatları üzrə :	5 433 967,49	5 106 530,62	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
- təkrarsığortaçı üzrə	188 623,46	454 215,25	Təxirəsalınmış vergi öhdəlikləri		
- təkrarsığortalı üzrə	5 245 344,03	4 652 315,37	Kreditör borcları :		
asılı təşkilatlar üzrə			əməyin ödənilməsi üzrə		
büdcə üzrə	466 812,89		büdcə üzrə		
iddia tələbləri üzrə	2 453,70	1 455 243,44	sosial sığorta və təminat üzrə		
işçi heyəti üzrə			digər məcburi ödənişlər üzrə		
sığortalılara verilən borclar üzrə			asılı təşkilatlar üzrə		
sair debitorlar	1 560 818,62	1 726 097,71	sair kreditorlar		
Pul vəsaitləri və onların ekvivalentləri:	60 764 349,94	21 411 266,98	Sair uzunmüddətli öhdəliklər:		
kassa	8 188,71	3 959,65	gələcək hesabat dövrünün gəlirləri		
hesablama hesabı	4 389 217,22	2 191 298,47	alınmış avanslar		
valyuta hesabı	3 185 796,74	5 248 866,97	Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	2 551 505,71	5 744 211,87
depozit hesablar	53 176 537,67	13 956 594,55	təkrarsığortaçı üzrə	1 762 302,76	4 886 641,43
sair pul vəsaitləri	4 609,60	10 547,34	təkrarsığortalı üzrə	789 202,95	857 570,44
Qısamüddətli maliyyə aktivləri:	0,00	35 792 877,12	Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
dövlət qiymətli kağızları		35 792 877,12	Sair öhdəliklər		
qeyri-dövlət qiymətli kağızları			Cəmi uzunmüddətli öhdəliklər	29 171 953,50	28 048 950,05
sair maliyyə aktivləri			III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	6 539 214,10	7 930 382,26	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		
həyat sığortası sahəsi üzrə	950 832,83	879 500,97	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
qeyri-həyat sığortası sahəsi üzrə	5 588 381,27	7 050 881,29	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Sair qısamüddətli aktivlər:	2 229,66	2 637,97	Kreditör borcları:	7 928,52	83 523,32
gələcək hesabat dövrlərinin xərcləri	2 229,66	2 637,97	əməyin ödənilməsi üzrə		
verilmiş avanslar			büdcə üzrə	0,00	42 184,50
təhtəl hesablar			sosial sığorta və təminat üzrə		
Sair aktivlər	40,00	40,00	digər məcburi ödənişlər üzrə		
Cəmi qısamüddətli aktivlər	74 769 886,40	73 425 076,10	asılı təşkilatlar üzrə		
CƏMİ AKTİVLƏR	98691089,87	103 580 865,82	sair kreditorlar	7 928,52	41 338,82
			Sair qısamüddətli öhdəliklər:		
			gələcək hesabat dövrünün gəlirləri		
			alınmış avanslar		
			Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
			Sair öhdəliklər		
			Cəmi qısamüddətli öhdəliklər	7 928,52	83 523,32
			CƏMİ ÖHDƏLİKLƏR	29 179 882,02	28 132 473,37
			CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR	98 691 089,87	103 580 865,82
			Qeyd : Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi*		
			* Bu sətrlər üzrə məlumatlar balansda daxil edilmir		
			Rəhbər:	QULİYEV F.Ə.	
			M.Y.		
			Baş mühasib:	ƏFƏNDİYEVA L.Ə.	

Gəncə və Göygöldə 3 yeni otel tikilir



Ölkəmizin turizm imkanları ilə seçilən qərb bölgəsində bu sahəni daha da inkişaf etdirmək üçün Gəncə və Göygöldə 3 yeni otel tikilir. Gəncə şəhərində inşa olunan yeddimərtəbəli “Majestic Palace” otelinin fasadında sonuncu mərtəbənin metal-şüşə konstruksiyasının quraşdırılması tamamlanmaq üzrədir. Otelin bu il istifadəyə verilməsi nəzərdə tutulub. Orijinal layihəsi ilə Göygöl şəhərinə xüsusi yaraşiq verən müasir tipli otelin fasad hissəsində isə tikinti işləri yekunlaşıb. Bu il açılışı planlaşdırılan bina Göygöl şəhərinə gələn qonaqlar və turistlər üçün inşa olunan ilk oteldir. Hacıkənd qəsəbəsində inşasına 2014-cü ildə başlanılan “ARFA” otelinin də tikintisi davam edir. Mehmanxana beş mərtəbədən və 50 otaqdan ibarətdir.

Yeni şərtlərlə dövlət ipoteka krediti alanların sayı 700-ü keçib



Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun (AİF) təşkilati-hüquqi formasını dəyişərək, ASC kimi fəaliyyət göstərdiyi son 4 ayda 712 nəfərə ipoteka krediti verilib.

AİF-in məlumatına görə, bununla da Azərbaycanla dövlət xətti ilə ipoteka krediti alanların ümumi sayı 18 497-yə çatıb. Yeni şərtlərlə kredit alanlara ümumilikdə 45,12 mln. manat borc verilib. Bu isə adambaşına 63,4 min manat deməkdir. Bununla da, AİF-in məcmu ipoteka portfeli 775,922 mln. manata yüksəlib. Xatırladaq ki, "Azərbaycan İpoteka Fondu" ASC ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.

Yanvar-fevral aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub



2017-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 939 milyon 138,2 min manat məbləğində vəsait ödənilib və Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 105,2% əməl olunub. Hesabat dövründə 68 172 vergi ödəyicisi qeydiyyatla alınıb ki, bunun da 492-si ƏDV ödəyiciləridir.

«MAK Azərbaycan LTD» MMC-nin
Direktoru: Zəmin Hüseynov
Auditoru: Nail Seyfulla
21 fevral 2017-ci il

Azərbaycan Respublikası, Bakı, Salyan şossesi 2, bina 2, mən. 19, 20.

30 mart - 5 aprel 2017-ci il

«Xalq Sığorta» Açıq Səhmdar Cəmiyyətinin 31 dekabr 2016-cı il tarixinə balans hesabatı

AKTİVLƏR	manatla	
	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	328 666,08	322 539,68
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması		
Dəşinməz əmlaka investisiyalar		
Qeyri-maddi aktivlər	741 774,93	765 475,26
Təxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:	300 000,00	5 612 100,00
dövlət qiymətli kağızları		5 312 100,00
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri	300 000,00	300 000,00
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər		
Cəmi uzunmüddətli aktivlər	1 370 441,01	6 700 114,94
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar	8 172,78	10 870,83
Debitor borcları:	3 302 070,52	3 174 594,31
birbaşa sığorta üzrə	3 075 212,07	2 748 624,94
təkrarsığorta əməliyyatları üzrə :	9 842,80	35 594,60
- təkrarsığortaçı üzrə		22 680,67
- təkrarsığortalı üzrə	9 842,80	12 913,93
asılı təşkilatlar üzrə		
büdcə üzrə	0,00	389 251,81
iddia tələbləri üzrə		
işçi heyəti üzrə	6 002,39	802,56
sığortalılara verilən borclar üzrə		
sair debitorlar	211 013,26	320,40
Pul vəsaitləri və onların ekvivalentləri:	45 729 272,67	43 878 623,48
kassa	18 185,94	21 463,10
hesablaşma hesabı	15 363,83	35 661,36
valyuta hesabı	3 139 048,90	162 279,02
depozit hesablar	42 556 674,00	43 659 220,00
sair pul vəsaitləri		
Qsamüddətli maliyyə aktivləri:	0,00	0,00
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri	0,00	0,00
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	1 600 946,12	369 348,55
həyat sığortası sahəsi üzrə		
qeyri-həyat sığortası sahəsi üzrə	1 600 946,12	369 348,55
Sair qsamüddətli aktivlər:	1 000,00	5 649,93
gələcək hesabat dövrlərinin xərcləri	0,00	0,00
verilmiş avanslar	0,00	0,00
təhtəl hesablar	1 000,00	5 649,93
Sair aktivlər		
Cəmi qsamüddətli aktivlər	50 641 462,09	47 439 087,10
CƏMİ AKTİVLƏR	52 011 903,10	54 139 202,04

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnamə) kapitalı	32 516 000,00	39 388 700,00
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları:		
yenidən qiymətləndirilmə üzrə ehtiyat		
digər kapital ehtiyatları		
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	6 909 138,04	5 369 965,82
Hesabat dövründə xalis mənfəət (zərər)	6 837 249,53	5 333 527,78
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	71 888,51	36 438,04
Elan edilmiş dividendlər		
Cəmi kapital	39 425 138,04	44 758 665,82
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:	11 284 099,10	9 229 419,31
Həyat sığortası sahəsi üzrə :		
Qeyri-həyat sığortası sahəsi üzrə:	11284099,1	9 229 419,31
Qarşısalmıma tədbirləri fondu		
Uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri		
Kreditör borcları :	1 140 724,81	0,00
əməyin ödənilməsi üzrə		
büdcə üzrə	1 140 724,81	0,00
sosial sığorta və təminat üzrə	0,00	0,00
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditörlər		
Sair uzunmüddətli öhdəliklər:		
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	137 123,64	135 510,77
təkrarsığortaçı üzrə	137 123,64	135 510,77
təkrarsığortalı üzrə		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
Cəmi uzunmüddətli öhdəliklər	12 561 947,55	9 364 930,08
III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qsamüddətli faiz xərcləri yaranan öhdəliklər		
Qsamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditör borcları:	0,00	0,00
əməyin ödənilməsi üzrə	0,00	0,00
büdcə üzrə		
sosial sığorta və təminat üzrə	0,00	0,00
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditörlər	0,00	0,00
Sair qsamüddətli öhdəliklər:		
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər	24 817,51	15 606,14
Cəmi qsamüddətli öhdəliklər	24 817,51	15 606,14
CƏMİ ÖHDƏLİKLƏR	12 586 765,06	9 380 536,22
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR	52 011 903,10	54 139 202,04

Gəlirlər	Məbləğ
Əsas əməliyyat gəliri:	9 969 619,25
birbaşa sığorta üzrə sığorta haqları	9 827 198,25
təkrarsığorta üzrə təkrarsığorta haqları	20262,96
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	122 158,04
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon muzzdlar üzrə	0
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	823082,22
İnvestisiya gəlirləri üzrə	1995633,29
Subroqasiya gəlirləri	88580,98
Sair gəlirlər	5379847,89
CƏMİ GƏLİRLƏR	18 256 763,63
Xərclər	
Əsas əməliyyat xərcləri:	7 673 864,51
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	6 539 380,70
qaytarılan sığorta haqları üzrə	227 472,49
tənzimləmə xərcləri	
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	525 680,18
qarşısalmıma tədbirləri fonduna ayırımalar üzrə	280241,84
sığorta fəaliyyəti üzrə sair xərclər	101089,3
İşlərin aparılması xərcləri	3 884 585,47
Sair xərclər	25783,09
CƏMİ XƏRCLƏR	11 584 233,07
Maliyyə mənfəəti (zərəri)	6 672 530,56
Mənfəətin nizamnamə kapitalna yönəldilən hissəsi	0,00
Vergi qoyulmadan əvvəl mənfəət (zərər)	6 672 530,56
Mənfəət vergisi	1339002,78
Hesabat dövründə xalis mənfəət (zərər)	5 333 527,78

BÜDCƏYƏ VƏ BÜDCƏDƏNKƏNAR ÖDƏNİŞLƏR

Göstəricilərin adları	Hesablanmışdır	Faktiki ödənilmişdir
Mənfəətdən vergi	1339002,78	2950000
Əlavə dəyər vergisi	34954,8	34954,8
Gəlir vergisi	267034,78	25000
Əmlak vergisi	1365,45	0
Torpaq vergisi		
Aksizlər		
Ödəmə mənbəyində vergi (4%)	12150,27	
Sair vergilər	2566,41	190756,5
Sosial sığorta və təminat	475758,8	476079,2
Məcburi ödənişlər (0,3%)	57016,13	57085,83
İqtisadi sanksiyalar		

MÜSTƏQİL AUDİTORUN HESABATI

"Xalq Sığorta" Açıq səhmdar cəmiyyətinin səhmdarlarına

Rəy

Mən "Xalq Sığorta" Açıq səhmdar cəmiyyətinin (bundan sonra Cəmiyyət) 31 dekabr 2016-cı il tarixinə maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatın il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam.

Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2016-cı il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatın il üçün pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsaslar

Mən auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatımın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişəm. Hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərlidir və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fəasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fəasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət dərəcədə əminlik əldə etmək və rəyimin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yaranan bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Sərbəst auditor

Bakı, Azərbaycan Respublikası

03 mart 2017-ci il

Talıbov Nəcəf Musa oğlu

Португалия и Азербайджан намерены расширить туристические связи



Португалия и Азербайджан намерены расширить связи в сфере туризма, об этом в интервью сказала посол Португалии в Азербайджане Паула Леал да Сильва. По словам дипломата, на данный момент, министерства обеих стран ведут переговоры по подписанию протокола о сотрудничестве в сфере туризма. Дипломат отметила, что португальская сторона с нетерпением ждет подписания протокола. Посол выразила надежду на то, что запланированный визит министра культуры и ту-

ризма Азербайджана в Португалию, способствует росту сотрудничества в сфере спорта и других касающихся молодежи направлений. «Азербайджан успешно развивает туристический сектор, Португалия, является популярным туристическим направлением на протяжении многих лет. При населении свыше 10 миллионов человек, Португалия приняла 19 миллионов туристов в 2016 году. Доля туризма в ВВП Португалии составляет 10 процентов», - отметила дипломат.

SOCAR ввела в эксплуатацию новую платформу

Азербайджанская госкомпания SOCAR ввела в эксплуатацию новую платформу №620А на месторождении "Нефтяные Камни" на Каспии. Платформа рассчитана на восемь скважин.Общая площадь платформы, установленной на глубине 27 метров, составляет 2520 квадратных метров. Она состоит из производственной и жилой частей, шести разделительных секций, одной вертолетной и



10 причальных площадок и собрана на семи опорных блоках. Объект оснащен всем современным необходимым оборудованием. Ежесуточный дебит каждой скважины на платформе составит 10 тонн нефти и тысяча кубометров газа. В 2016 году SOCAR добыла

ности, объединенные в компании "Азерикимья"; ПО "Азеригаз", занимающееся распределением в республике добытого газа; нефте- и газоперерабатывающие предприятия, сервисные компании, учреждения, занимающиеся геофизическими и буровыми работами.

В Азербайджане реконструируется одна из региональных автодорог

В Сальянском районе Азербайджана реконструируется автодорога Гарачалар–Дюзянлик–Пейк–Биринджи варлы протяженностью 16 километров, которая соединяет четыре населенных пункта. В ОАО «Азеравтойол», в рамках работ по реконструкции в настоящее время укладывается новое дорожное полотно. Основание дороги будет состоять из щебеночно-гравийно-песчаной смеси. В рамках проекта автодорога будет доведена до соответствия четвертой технической категории. Дорога будет двусторонней, двух-

полосной. Ширина проезжей части составит шесть метров, толщина двухслойного асфальтобетонного покрытия - 10 сантиметров. В целом планируется заасфальтировать территорию площадью 100 тысяч квадратных метров. В необходимых местах будут установлены 54 дорожных знака и информационных табло, нанесена дорожная разметка. Под дорогой будут проложены шесть водопроводов протяженностью 12 метров. Все работы осуществляются под особым контролем руководства ОАО «Азеравтойол» в соответствии с графиком и на высоком уровне.

KOMPÜTERLƏŞMİŞ REKLAM

(əvvəli ötən sayımızda)

Reklam elanının hazırlanmasına mütəxəssislər az diqqət yetirmirlər. Belə ki, bu elan həmçinin axtarışda sorğuya uyğun olmalıdır. Bəzi ekspertlər kontekst reklamını məhsulların irəliləyişində ən səmərəli üsul hesab edirlər və onun böyük gələcəyinə vəd verirlər. Məsələn, "Pew Internet and American Life Project" təşkilatı tərəfindən keçirilən tədqiqat göstərdi ki, ABS-da axtarış sistemlərinin istifadəçilərinin yalnız 38%-i ödənişli reklam ilə axtarış standart nəticələri arasında fərqi bildirir.

Respondentlərin isə yalnız 18%-i bildirir ki, onlar həmişə ödənişli reklam elanlarını fərqləndirə bilər. 3. Banner reklamı reklam daşıyıcıları kimi qrafik və ya mətn elementlərinin istifadəsinə əsaslanır. Bannerlər istifadəçilərdə o zaman xüsusi maraq doğurur ki, bu zaman Internet təzəcə inkişaf etməyə başlayır: həmin dövrdə şəbəkəyə daxil olanların 10%-i bannerlərlə maraqlanırdı. Hazırda ona olan tələb aşağıdır, lakin səmərəlilik yüksək olaraq qalır, belə ki, bannerdən daxil olan informasiya şüuraltı səviyyədə qalır, bu isə əmtəənin seçilməsində əks olunur. Yerləşdirilən bannerlər aşağıdakı tələblərə cavab verməlidir:

- formatlar – jpg, gif. Faylın ölçüsü formatdan asılı olaraq 15-30 Kb-dən artıq olmamalıdır;
- intim (mərhəmə), bütün məmulatı, narkotik, qumar oyunları, lotereyalar, silah, müharibə, ayrı-seçkilik və zorakılıqla bağlı əmtəələr, magiya (cadugərlik), spiritualizm (müxtəlif zəhəri üsullarla ruhlarla,

ölülərin ruhu ilə əlaqə yaratmağın mümkün olduğunu bildirən mistik təsəvvür), astrologiya (münəccimlik), parəstiş predmetləri, din və s. kimi mövzuların reklam üçün istifadə edilməsi qadağan olunur;
- səhifəyə baxmağa mane olan, tez-tez dəyişən şəkillərin bannerlərini yerləşdirmək olmaz.

Videobanner cərxlara həmçinin müəyyən tələblər irəli sürülür. Əsas hissədə cərx digər cərx kimi düzəldilir. Hər hansı bir animasiyanın (fran. "animatin" – "canlanma" deməkdir) və ya "Action Script"-in istifadəsi mümkündür.

Sayta yollama ilə reklam basılması üçün aşağıdakı parametrlər verilmişdir:

- "click Tag" getURL-lan fəaliyyətində URL parametri qismində istifadə olunur. URL "click Tag" parametri G yazısı ilə yazılmalıdır, çünki "Action Ciriyyət" indiki registri nəzərə alır;

- target pəncərə parametri (target window parametr) müvafiq qaydada verilir (ən yaxşı variant "generally blank");
- dəyişən kəmiyyətlər üçün "Get" və ya "Post" metodlarından istifadə edilir.

"com Score" şirkəti Fransada banner reklamı bazarı haqqında hesabatı təqdim etmişdir. 2010-cu ilin üçüncü rübündə fransız istifadəçilər 192,6 mlrd. banner görmüşlər. Banner reklamı bazar üzrə götdürdükdə Fransada yüksəlişdədir və başlıca lokomotiv sosial şəbəkələrdir. Almaniyada olduğu kimi, fransızlar üçün bannerlərin ən böyük sayını göstərən meydanların siyahısında birinci yerdə "Facebook"dur. Bu sosial

nəhəngin səhifələrində 38 mlrd. banner və ya bazaradakı nümayişlərin 19,9%-i göstərilmişdir. İkinci yerdə 11 mlrd. və ya 6,2% nümayişlə "Microsoft" saytı, sonrakı yerlərdə müvafiq olaraq 5,8 mlrd. (3%) və 4,6 mlrd. (2,4%) nümayişlə "Orange" və "Google" gəlir.

Banner reklamı daim inkişaf edir, son illər söhbət artıq təkə donmuş şəkilli ənənəvi "düzbucaqcıqlardan" getmir.

Internetdə çoxlu sayda animasiyalar, yəni canlı dinamik bannerlər mövcuddur. İstifadəçinin nəzərinə çarpmayan qeyri-standard bannerlər xüsusilə səmərəlidir. Bu, onunla əlaqədardır ki, istifadəçilər standart bannerlərin nümayiş etdirilməsinə qadağa qoymağa başlamışlar. Banner reklamının formaları aşağıdakılardır:

- "jpeg" bannerlər – format - kiçik çərçivədə hərəkət etməyən adi şəkil, cəmi bir kadrından ibarət olan kino;

- "gif" həm də sadə animasiya ola bilər;

- "flesh" bannerlər perspektiv texnologiyadır.

Belə banner interaktivdir, səslənir, bir neçə istinad etməyə imkan verir, vektor qrafiki ilə işləyir, səssiz digər banneri yükləyir, istifadəçini brauzerlə idarə edə bilər. Məsələn, o, real zaman rejimində reklamverici şirkətin saytıdan xəbərləri və ya kazinonun cari uduşlarını translyasiya etməyə imkan verir. "flesh" bannerlərin xüsusiyyətlərinə aiddir:

- "gif"-dən fərqli olaraq, onda həmçinin vektor animasiyanı etmək olar;

- eyni çəkiddə "gif" bannerə nis-



bətən daha çox informasiya ehtiva edir;

- "gif" bannerə nisbətən daha təkmil animasiyadır;

- interaktivdir (bannerdə oynamaq, orada birbaşa anketi doldurmaq və s. olar);

- səslənə bilər.

Yeni texnologiyalar qeyri-standard reklam yaratmağa imkan verir.

Internet reklamı bazarında məhsulun reklamlaşdırılmasının ənənəvi növlərindən geri çəkilmə baş verir.

Hər hansı bir internet reklam yaradılarkən bir sıra vacib detalların nəzərə alınması tövsiyə olunur:

- saytın dizaynı;

- öz rəngarəngliyinə baxmayaraq, internet reklamı səmərəsiz olmaq hüququna malik deyil.

Hazırda saytda informasiyanın maraqlı olması üçün auditoriyanın göstərişlərini nəzərə alaraq bu saytın qiymətli təamamlanmasının zəruriliyindən danışmaq lazımdır.

Məsələn, səhifədə faydalı xəbərləri, oyunları, tanışlıq xidmətinin göstəricilərini, mobil telefonlar üçün şəkilləri yerləşdirmək olar.

- reklam istifadəçini fəaliyyətə gös-

tərməyə - SMS göndərməyə, zəng

etməyə, səs verməyə məcbur etməlidir;

- sayt hökmən inkişaf etməlidir – təzələnmədən o, istifadəçilər üçün maraqlı olmayacaqdır. Bundan əlavə, onu nəzərə almaq lazımdır ki, istifadəçilərin daha çox diqqətini cəlb edəcək belə sərlövhləri genişləndirmək lazımdır;

- məqsədlı auditoriyanı, reklam nümayişlərini və nümayişlərin dövrünü düzgün seçmək vacibdir.

Tədqiqatlar göstərir ki, günün birinci yarısında (1030-dan 1300-a qədər) internet reklamı daha səmərəlidir, çünki bu zaman istifadəçinin başı heç nə ilə yüklənməmişdir.

Internet reklamı axşam vaxtı da səmərəlidir, çünki bu zaman internetdən şəxsi maraqlar üçün istifadə olunur.

Kompüterləşmiş reklamın digər vacib kanalı elektron poçtdur (e-mail). Reklam üçün elektron poçtdan istifadə edilməsi ona görə faydalıdır ki, banner reklamından fərqli olaraq, xüsusi hazırlıq və öz saytının olması praktiki cəhətdən tələb olunmur. Bu metod operativdir, rahatdır və ucuzdur. Bundan əlavə, təməsin şəxsləndirilməsi, məqsədlı auditoriyaya təsir im-

kanı, banner reklamına nisbətən böyük cavab, yaxud rəy ehtimalı HTML formatından, yəni həm mətn, həm də qrafik reklamından istifadə edilməsi imkanı üstün hal sayılır.

Hər gün menecerlər elektron poçtla orta hesabla 42 məktub alırlar və bunların əksəriyyəti heç bir faydalı informasiya olmur. Belə ki, Amerika şirkətlərinin əməkdaşlarının 90%-i hər gün elektron məktubların baxılmasına və göndərilməsinə 1,5 saat sərf edirlər.

İşləyən amerikalıların 10%-ində kompüter poçtu iş vaxtının yarısını alır. Mütəxəssislərin qiymətləndirməsinə görə, Amerika şirkətlərinin 60%-i öz əməkdaşları tərəfindən xaricdən alınan poçtu təhlil etməkdən ötrü xüsusi proqram təminatından istifadə edirlər.

Onun köməyiylə şirkətlərin 21%-i korporativ daxili yanaşmanı öyrənirlər. Şirkətlərin 35%-i isə xüsusi arxivlərdə əməkdaşların elektron məktublarını qoruyub saxlayırlar.

(davamı var)

F.M.Qarayev,
BDU-nun dosenti

Azercell daha bir beynəlxalq tədbirə dəstək verib

Şirkət bu dəfə 16-19 mart tarixlərində Bakıda baş tutan "Avropa Gənclər Parlamentinin İnformasiya Texnologiyaları üzrə İkinci Universitet Sessiyası" tədbirinin sponsoru qismində çıxış edib. Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən forumun əsas mövzusu informasiya texnologiyalarının gələcəyi, terrorizm ilə mübarizədə texnologiyaların rolu və informasiya təhlükəsizliyi olub. Tədbirdə Azərbaycan da

daxil olmaqla, Avropa qitəsinin müxtəlif ölkələrindən nümayəndə qismində qatılan gənclər iştirak edib. 4 günlük sessiyada ictimaiyyətin ən fəal və təşəbbüskar gəncləri Avropa Parlamentinin strukturu əsasında qurulmuş platformada 8 komitə üzrə dünyada baş verən və gündəmdə olan ən vacib məsələləri müzakirə ediblər. İnsan Hüquqları, Təhlükəsizlik və Müdafiə, Sənaye və Enerji, Qadın Hüquqları və Gender Bərabərliyi və s. sahələr üzrə komitələrin 4 günlük birgə əməyi

nəticəsində hazırlanmış yekun təkliflər paketi – Qətnamə Sessiyanın son günü – 19 Mart 2017-ci il tarixində Baş Assambleyada ümumi müzakirəyə çıxarılıb. Debətlər və səsvermədən uğurla keçən qətnamələr qəbul olunaraq AGP-nin Berlin şəhərində yerləşən Beynəlxalq ofisinə təqdim olunacaq.



"Barama Media Mərkəzi" tələbələrin istifadəsinə verilir

Azercell Telekom MMC Bakı Dövlət Universiteti ilə əməkdaşlığı çərçivəsində Barama Media Mərkəzinin tələbələrinin ixtiyarına verib. BDU-nun Jurnalistika fakültəsində yaradılan Barama Media Mərkəzinin əsas məqsədi gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək vermək, media mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, universitetin digər fakültələrində təhsil alan tələbələr üçün Barama Media Mərkəzində layihələrin təqdim edilməsinə imkan yaratmaqdır.

Açılış mərasimində çıxış edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağirov yaradılan Media Mərkəzinin tələbələrə bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradacağını qeyd edib: "Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Ölkəmizdə fəaliyyət

göstərən təhsil ocaqları ilə əməkdaşlıq memorandumları imzalanıb, xüsusi laboratoriyalar quraşdırılıb. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi taqəüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar".



IDEAL DIZAYN
Daimi tərəfdaşınız

KEYFİYYƏTİMİZƏ ÖNƏM VERDİYİNİZ DAİMİ TƏRƏFDAŞINIZ

- Ofis mebelləri
- Metal mebellər
- Metal seyfələr
- Teatral kürsülər
- Məktəb mebelləri
- Yumşaq mebellər

***3434**
YENİ MÜSTƏHƏMMƏT

Tel.: (012) 480 37 55
e-mail: office@idealdizayn.az
www.idealdizayn.az
Ünvan: Bakı şəh., Ə.Rəcəbli küç. 40

Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, Elşad Səmədzadə, Məhiş Əhmədov, Müşfiq Atakışiyev, Amil Məhərrəmov, Rüşət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasımov, Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəsul Balayev, Cahangir Qocayev, Abbas Əliyev

Redaksiyanın ünvanı:

Əliyev Əliyev küçəsi, 7

Redaksiya: 566 09 60

Faks: 514 14 27

Mühasibatlıq: 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnməmiş, "Azərmedia" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; Indeks: 0355; Tiraj: 3150